



**Spiker: "Azərbaycan dünyada  
ən dinamik inkişaf edən  
ölkələrdən biridir"**



"Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir".

Adəlet.az xəber verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibe Qafarova deyib.

MM sedri qeyd edib ki, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin elde edilməsi, o cümlədən işgaldən azad olunaraq erazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilmesi, müdafiə və təhlükəsizlik vazifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət bütçəsi haqqında və bütçə zər夫inaxıl olaraq diler iki qanunda dayışıklık edilməsinə imkan yaradıb.

**Hər kəs ədalətli olacaq**



**Qurucusu:**  
Adil Mirbaşiyev

# EDALET

*İctimai-siyasi, hüquq qəzeti*

Qəzet 1990-cı ilin  
iyulundan çıxır

№ 22 (6015) 9 iyun 2023-cü il

Oiyəməti 40 qəpik

## Nazirlərin görüşü təxirə salındı

"Azərbaycan ve Ermenistan xarici işlər nazirleri arasında növbəti görüşün dəqiq tarixlərinin müyyənləşdirilməsi istiqamətində iş aparılar və ümidi var ki, bu görüş yaxın zamanlarda baş tutacaq".

Bu barədə Adəlet.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, bir qayda olaraq, görüşün dəqiq tarixlərinin eləqələndirməni həyata keçirən təskilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Bildirik ki, Azərbaycan və Ermenistan xarici işlər nazirleri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-de keçirilmiş planlaşdırılan danışqların növbəti raundu texire salınıb.

Bu barədə Ermənistən Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.



### SATILAN KİTABLARIN PULU BİR AVİABİLƏT ELƏMİR

Qəzetlərde və saytlarda oxuyurum ki, Bakıda keçirilən kitab sərgilərinə niye xarici ölkələrdən bir məşhur yuxarı deyən olunur? Hem içərişherdəki, hem də Akademiya parkindəki sərgiləri bir neçə saat gəzmişəm və təbi ki, kitablar da almışam. Hələ təsdiyin yoldan keçən bir ağcabədili dostumu da çəkib salmışım sərgiye, macbur eləmişəm ki, rayon qaydandasında təkəcə usaqşəhərin şirinmişələri alıb aparıma, kitab da ał apar ve xeyli kitab aldırışım.

Və müşahidələrimdə görmüşəm ki, naşirin bütün sərgi boyu satıldıqları kitabların pulu næfni Avropadan, eləcə bir adımlıqlik qardaş Türkiyəndən davet edəcəkləri məşhur bir yaşıçının teyvare biletli elemir.

İndi bildiz niye kitab sərgilərimizə xaricdən qonaq çağırırmışıq?

### YÜZ MİN ADAMIN ÇÖRƏK AĞACINI QURUDURLAR

Son zamanlar taksilerin üstüne yaman düşübərlər, az qala televiziyanın "Kebarələr" programında öz siraya çıxırlar. Deyirler ki, taksilərə görə avtobuslara və metroya minənlərin sayı 25 faiz azalıb. Metro və avtobuslarda taksi ilə rəqəbat apara bilmirse, günah taksi-lərdəmi! Kasib camaat bank-lardan kredit götürüb maşın alıb və balalarını, ailesini taksi ilə dolandırır. Belə taksi sürücülərinin 60-70 faizi hələ də kreditini ödəyə bilməyib. Taksilərin fealiyyətinə məhdudlaşdırmaq aza yüz min adamı çörəksiz qoymaqdır.

Görsən, bunu kim monopoluya götürmək istəyir?



### ƏDALƏT VERDİYEV HEYDƏR ƏLİYEVİ "NEPRAV" ÇIXARTDI



Ulu Önder Heydər Əliyev dəfələrlə öz çıxışlarında Ağdam rayonunun 6 minə ya-xın şəhidinə verdiyi vürşülmüşdür. Hərbi ekspert Ədalət Verdiyev isə bu günlərdə açıqlama verib ki, Ağdam-1200 şəhid var.

Göründür, Ədalət Verdiyev Ulu Önder Heydər Əliyevdən daha malumatlı imis və bizim xəborımız xoçuyums.

Ağdamın daşı ağırdı, hər adam onu qaldıra bilməz. Qaldırımaq istəse düşüb qol-un-qılçın qıras.

Ədalət müəllimləndən de xahiş edirəm ki, ağdamlıların necə döyüdüyünü və necə

### FİDEL CASTRO ÖLƏNƏDƏK HƏRBİ FORMANI ÇIXARMADI, BƏS ZELENSKİ?..

Ukrayna prezidenti Zelenski hansı tədbirə gedirər hərbi tor-mada ver. Guya bununa nə-sə demək istəyir. Sendan Fidel Castro ola bilmez, dostum.



### İTLƏRİN HÜQUQLARINI QORUYURLAR, AMMA İNSANLARIN YOX



Bizdə hələ canavarları da hü-quqlarını qoruyurlar. Canavarlar kəndə hückum edir, mal-qarunu tələf edir, əhaliyə ziyan vurur, amma vurub oldursa se-ni cəriməyilərlər. Canavarların hüququnu qoruyanlar bəs qo-yunuların hüquqlarını niye qo-rumur?

İndi Bakının kendilərini, qəsəbə-

lərini, Xirdalanı, Müşfiqabadi sahibsiz ilər işlədiblər, quyruqlarını oynada-oynada fors atır, adamlara, xüsusiələ de co-cuquşura hückum edir. Hətta bu yaxınlarda bir cocuguş parçalanmışdır, həkimlərin də güclü çatmadı, cocuq dünəyinən deydi.

Ara-sıra kimlərə bu sahibsiz itəri gülələyir, itərin hüquqlarını qoruyan QHT-lər de bir yaş-vişen qaldırıb ki, sesləri az qala gedib Avropanı批判. Bu qəder itərişini gələcək qədər və onları yedirmək ne qəder vəsatət tələb edir. Itəriş çə-kilən xərcləri ele coçulular serf etmək olar.

Bəle de şey olar, az qala itəriş balaları adam balasından qiymətlə olub.

**Məhərrəm Əliyev:**  
"Azərbaycan sərhəd təhlükəsizliyinə  
xüsusi önəm verir"

"Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi önəm verir".

Adəlet.az xəber verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Herbi məsələlər şöbəsinin müdürü Məhərrəm Əliyev dir.

M.Əliyev xərçinədən ki, bu il ölkənin sərhəd təhlükəsizliyinə əsasını qoyn Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Ondurin Azərbaycanda zabit kadrlarının hazırlanmasına xidmətlərini de qeyd edib.

### Azərbaycan bu tarixdə quru sərhədlərini açır?

iyul ayının 1-dən etibarən Azərbaycanın bütün quru sərhədlərini açacağı gözlənilir.

Bu məlumatı "Caucasian Live" Telegram kanalı yayıb. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Memmedov isbu barədə qərarın hələ olmadığını bildirib.

Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarı ilə sərhədlərdə keçid mehdudiyyəti 1 iyula qədər uzadılmışdır.



### Hikmət Hacıyev İsrail nümayəndə heyəti ilə müzakirə apardı

İsrail Knəsseti-nin Xarici İşlər və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn və Knəsset üzvü Ram Ben Barak Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Ad-ministrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev görüşüb.

Adəlet.az xəber verir ki, bu barədə İsrail Azərbaycandakı səfiri Corc Dik Twitter paylaşımında bildirib.

Səfir bugünkü görüşün semimi və məhsuldalar keçidiyi, tərəflərin ikitərəfi və regional məsələləri müzakirə etdiklərini qeyd edib.

### Blinken: "İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir"

Tehran nüvə problemini həll etmək üçün diplomatik səyəri redd edərə, Birləşmiş Ştatlar İranın nüvə silah hazırlamasının qarşısını almış bütün variantları nəzərdən keçirəcək.

Bu barədə bazar ərtəsi ABŞ dövlət katibi Antoni Blinken bildirib. "Əğər İran diplomatiyada yolundan imtiyad edərsə, o zaman ABŞ Prezidenti Co Baydenin dəfələrə əqşək işarə etdiyi kimi, İranın nüvə silahı əldə etməsin üçün bütün variantları nəzərdən keçiriləcək", - dövlət katibi deyib. O Vashingtonda ABŞ yəhudi lobisi-nin əsas təşkilatlarından biri olan Amerika İsrail İttimaiyyətə Əlaqələr Komitəsinin (AIPAC) iclasında çıxış edib. A. Blinken sözünlərini gələndən sonra başlığı əldə etməsinə icazə verilməməlidir.

www.adalət.az

### Vilayət Eyvazov 3 rayona rəis təyin etdi

Bir neçə rayonun polis rəis-i dəyişdirilib.

Adəlet.az xəber verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik V. Eyvazovun imzaladığı emrələrə əsasən, Görənboy Rayon Polis Səbəbinin rəisi, polis polkovnikı R. Qədirov tutduq və zəfərədən azad edilər Sabirabad Rayon Polis Səbəbinin rəisi, polis polkovnikı M. Hüseynov vezifəsindən azad edilər. Görənboy Rayon Polis Səbəbinin rəisi, Ağsu Rayon Polis Səbəbinin rəisi, polis polkovnikı F. Abbasov vezifəsindən azad edilər. Qəbələ Rayon Polis Səbəbinin rəisi vezifələrinə təyin edilib.



### NATO-nun BAŞ KATIBİ ÇÖRƏYİ TİKƏ-TİKƏ ELƏDİ Kİ...



NATO-nun baş katibi Yens Stoltenberg İsviçre NATO-ya üzvlüyünə icazə almaq üçün İstanbula gelib və qardaş ölkənin cumhurbaşkanı sayın Recep Tayyip Erdoğanın minnətli döşəməsi.

Yazıcı Seyran Savaxətin rəhmətli qardaşı Xanlar Həmşəvi evə dörd çörek çörəyi neyləşir. Xanlar da cavab verir: - İkisini yeyir, ikisi de and içmek üçündü.

İndi NATO-nun baş katibi Yens Stoltenberg (şaydi) da addımın yazımı təyin etdi. Sayın Erdoganın qabağında çörəyi qırıq-qırıq edib ki, İsviçre sizin təlibələrin hamisini qəbul edir, PKK-nı terror təkili kimi qəbul edir və sair və ilaxır.

Sayın Erdogan da deyib ki, get, fikirləşərik.

### BAYDENİN YIXILMAĞI ABŞ-in YIXILMAĞI DEMƏK DEYİL



Televiziyalarda və sosial şəbəkələrdə ABŞ-in prezidenti Baydenin eşqərlərinə ən yixiləyi yiyələndir. Tebii ki, amerikalılar üçün xəş hadisə deyil. Amma Baydenin yixiləyi ABŞ-in yixiləyi demək deyil. Çünkü ABŞ-i Bayden, nə de hənsiə prezidentlər yox, generallar idarəedir. Lazım gələn Baydeni atalar kənarə, istesələr İap Kərəmət Böyükçülü o kreslədə oturadılar.

### ÇAYÇILARIN DA TROLLARI VARMIS

İçərişəhərdə keşirilən kitab sərgisi ilə bağlı bir kiçik yazı yazmışdım və vurğulamışdım ki, sərgi keşirilən ərzidə bərə əşərliklərə 18 manatdır. İqtidardır trollar var, bərəlik, müsləhətin de öz trollar var, bunu da bərəlik. Həc demə, çayçılardan da trolları varmış, sosial şəbəkədə bu trollar qarğı-qızğun kimi təkilişləb üstümcə.

Millet deyiləy ey, kefik başdan-ayağa.

### "NƏRMİN İŞİ" NÜRNBERQ PROSESİNDƏN UZUN ÇƏKDİ



10 yaşı Nərmənin ölümü ilə əlaqədar qaldırılmış cinayəti axır ki başa çatdı. Özü de 3 ilən sonra. Ve Nərmənin ölümündən təqşirənlərin İlkinə 18 il hebsəzliyi verildi. Nə isə...

Və çox qribədir ki, ne istintaq qırpu, ne məməkənə binəcənlikin törendəyini cəmiyyətə inandırıbilmədi. Hər halda Allah bilən məsləhetdi.

### Rusiya Xəson və Zaporoziyədə nazarəti itirir

Rusyanın işqəl etdiyi orazılarda ukraynayönlü insanların sayı artır. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Mal'yayev deyib.

"Zaporozye ve Xəson vilayətlərinin bir sıra yaşayış məntəqələrində yerlər sakınlar Rusiya administrasiyalarının məməkənləri qırıqlıq nümayiş etdirlər", - o bildirib.



Aqil Abbas

aqilabbas@rambler.ru

## MƏN NIYƏ ŞUŞADA ÜŞÜDÜM?


Suşaya azad olunan sonra dəfələrlə getmişəm, qış fəslindən başqa. Həmişə dəşəm.











**Əbülfət MƏDƏTOĞLU**  
**Cənnət Tuğda  
görüşmək  
arzusu ilə...**

**Çox hörmətli Asif Cahangirovun  
75 yaşına**

Öncədən deym ki, onun barəsində 2020-ci ilin 27 sentyabrından evvel yazılmış menim üçün daha asan olardı. Çünkü o vaxta qədər barəsində indi dündündürmərim, şahidi olduguşum kazağa köçürüdüm MÜƏLLİM. Mıqayı tanrı, uzaqdan-uzaya bir hamyerli kimi izleyir, barəsində oxuyub eşitliklərim qırurlanmaqla kifayətləndirdim! Bu qürur da məhz onun hamyerlim ve bir de heqiqətin MÜƏLLİM - ziyalı olması ile bağlı idi...

Bu gün Azərbaycanın ictiyati heyatında kifayət qədər özüñü, yerini və nüfuzunu təsdiqləməni mafar-təhsil fədailərindən biri Asif Cahangirovdur. Asif müəllim haqqında yazmaq qərarımı icmədə təsdiqləyəndə ilk önce onun şəxsiyyətini tamamlayan səmimiyyətini gözümüzün ötürüne getirdim. Bu da səbəbsiz deyildi. Neca deyərlər, görüb və həm də iştirakçıları olduğunu həyat gerçəkləyi bənən mənə xatırladı...

**Leksikonumda  
bələ bir ifadə var, Ulu-  
lardan gələn həmin ifa-  
de belədir:**

- Bir nəfərdən soru-  
şular: - Qardaşın necə  
adadı?

Həmin adam təred-  
dil etməndən birbaşa  
cavab verir:

- Deyə bilmərəm,  
çünki yol yoldaşı ol-  
mamışam!

Zənnimcə, dəyərlə  
oxucum, artıq mənim  
nəye işarə etdiyimi an-  
ladi... Bəli, mənə Asif  
müəllimlə yol yoldası  
olmaq xoşbəxtliy! NƏSİN obub!!! Özü de bu yol MÜ-  
QƏDDƏS ÜNVANA, yeni QARABAĞA, cənab prezidentin,  
Ali Baş Komandanın CƏNNƏT adlandırdığı TUĞ kən-  
dine aparıb biz!

Deməli, Qarabağın Xocavənd rayonunun Hadrut qə-  
besinə və Tuğ kəndinə bu bölgənin bir qrup ziyalısının  
sefəri çərçivəsində biz Bakıdan Prezident Administrasiyasının teşkil etdiyi görüşə avtobus karvanında birlük-  
de gedik... Həmin tarixi gün hamimizin ömrü kitabına və  
yaddasına yazıldı... Əvvələdə deydim kimi, Asif müəllimlə  
olan qibiy tanışlıq mehz həmin gün professor, tibb  
elmləri doktoru, həkim, ənəsasi issa coşqu dolu ürək sa-  
hibi olan dostum Mübariz Əliyevin yol boyu yaratdığı  
canlı və isti müühitə eyniadı... Mən özümü doğmaların  
arasında gördüm... Edilən səhəbələr, xatırlanan hadisə-  
lər və adamlar... Təbiil ki, Tuğun keçmiş və 30 ilin həs-  
rəti... Və nəhayət bu QAYIDIŞ! Üstünlük de bu Qayidışın  
piş ANI - Hadrutda və Tuğda cənab prezidentle üz-üzə  
görüş, səhbət və gezinti!!!

Bu gün de alımı üreyimin üstüne qoyub Allahın və Vic-  
danının qarşısında sözün bütün mənənlərinə deyirəm  
ki, Həmin GÜN MƏN YENİNDƏN DOĞULDUM!!! Və yenidən  
doğma kəndim, CƏNNƏT olan TUĞ əvləd kimi her  
hali ilə sevdim!

Ela indi de həmin sefəri, orada edilən səhəbələri, len-  
te köçürülmüş şəkilləri xatırladıqça Asif müəllimin Qara-  
bağı, Tuğla bağlı olke rəhbərənin səydiyklərini, həmçinin  
tekilərini yaddaşda təzəyərirəm. Çox peşəkarlıq-  
la, ağsaqqal təcrübəsi ilə öz fikirlerini çatdırın Asif  
müəllim tekcə keçmişdən, tarixdən deyil, həm de Hadru-  
tun, Tuğun bu günləndən, sabahından da danışmaqla bu  
ərazilin perspektivlərinə qəbəldər... Bax, bu mənim  
çün Asif müəllimin dövlət və xalq adımı obrazının bir  
çələarı idı. Yeni Asif müəllim olmuşları xatırlatmaqla, edil-  
məli olanları da məqəmdən istifadə edin prezidente çat-  
dırmağı özüne bir vətəndaş, bir övlad borusu bildiyini  
gizlətmədi... Ona görə de bu anılarını şahidi olanlar bir  
az da özünləri topalarlaşdır... Asif müəllimin verdiyi im-  
pulse bizim de dilişimiz "acıdı"...

Səfərdən qayıdarken (ela gedəndə də - O.M.) yemek  
zamanı Asif müəllimin məclisi ehli olduğunu da şahi-  
dənləndirdim. Yeni, Asif müəllim ağsaqqal rəhbərliyini  
buradaki hər kəsə ince strixlərə ötürürdü... Ona görə  
de hər birimizin yaşadığımız xoşbəxt anıların yaratdığı  
müsəbt emosiyası bu məclisde ölçülərin pozulmasına  
səbəb olmadı...

Edilən səhəbələr, zaraflatlar, hətta lətifələr belə bir  
hər imzının könlünü oxşadı... Mən o gündən başşayaraq hə-  
yatımın Asif Cahangirovunu keşf etdim!

İndi Asif müəllim 75 yaş ilə bağlı bu yəzini size  
istedim edənə mövzuya bù qədər uzadıq başladığım  
üçün yəqin ki, məni qınamazsınız! Çünkü mehz həmin  
sefəri man haməndləri, Qarabağın adını, MÜƏLLİMİ  
xəxəndən tanıdım! Onu, her kəsə malum olan fealiyyət  
və xidmətlərindən başqa bir ŞƏXSİYYƏT kimi iç dün-  
yasişin gördüm! Bildim ki, Asif Cahangirov laiyq görülür-  
dü bütün titulları ilə, çalışdığı vezifələri ilə yanaşı, həm  
de MÜƏLLİMDİ! Tehsilin, maarifin, məktəbin, sinifin və  
bunları özündə birləşdirib sabahımıza çevrilən ŞAGİRDİN  
MÜƏLLİMİ!

Mən, artıq sorunsa Asif müəllimin kimyini tə-  
rəddüd etməndə deyə bilərəm! İndi issa onu ömür 75-ci  
ili müasibəti ilə təbrik edir, can sağlamı və özünün ürəyin-  
cə olanları ona Allahdan dileyirəm! Və sonda demək is-  
tayırmış ki, Asif müəllim, sözümüz sözdü! Mən öz yüksə-  
mə unutmuram... Görüs yeri yadmıdəm... Zaman seçimi  
Sizden asılıdı...

Və bir daha TƏBƏKLƏR! Və bir daha CƏNNƏT TUĞ-  
DA görəmek arzusu ilə...

**Xalq artistindən üzücü xəbər:  
"Həkimlər dedi ki..."**



Xəbər verdiyimiz kimi Xalq arti-  
sti, kinorejissor Seyx Əbdü Mäh-  
mud bayovun səhəhtində ciddi  
problem yaranıb.

Adalət-asın oməkdaşıla səhəbəti  
zamanı hələ gənclik vaxtlarından  
əziyyət çəkdiyi mədesindəki yaranın  
daha ağırlığından bildirib:

"İndi ele həkim müayinəsinde-  
yəm. Məməndə qanaxma var, əme-  
liyyat olunmalyam. Ona görə keyfiy  
yoxdu"-deyə Şeyx Əbdü bildirib.

Vəsiyət Əlihüseyin



**VƏSIYƏT YUSIFI**

Anar Seyida - Lenkeranda, iki  
dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi  
Aslanovun doğduğu kənddə (indi  
qəsəbə) dünənyə gelib. O kand böyök  
qəhrəmanın olməzliyini, ruhunu  
yaşadı. Təbiəti ilə gözəlliklə  
yaradan, havasından, sıvından, torpa-  
ğından çıxıklär gülmüşən bir qəse-  
bedir Germetik. Anar Seyida qələbi  
Həsəni bu kənddə orta məktəb tif-  
rib, sonra Kəbə-Azərbaycan İqtisad  
institutunda təhsil alıb. Onun se-  
səzə tapınması, dünənyə üreyinin  
gözərləri boyanmışa özünən dediyi  
göra on-on iki yaşlarından başlayı-

Tələbə iken Bakıdakı şair mühəmmi, poeziya hevəsi yasişləri ilə oturub-dur-  
mığı, tezə çoxən şərif kitablarını oxuma-  
ğı onda həvi, söyüv dəvəti da alov-  
landırıb. Amsra cesər eləməyi re-  
aksiyaların qapısına döymədi, "axı,  
men şairəm" deməyə. Amma tələbəlik  
illərinin sədəfəstə Ramiz bir gün onun  
şəirlerini Öləlbə Hacizadəyə təqdim  
edib. Öləlbə müəllim onun şəirlerini  
oxub "İbu ki, qairid, od var bu oğlan-  
ının içinde, bu odu söndürəm olmaz"  
deyib. Bundan sonra Anar Seyida qə-  
ləti kitabını çap etdirib. "AşəDəh, bər yol  
göstər" (1995-cide). Sonra ikinci kitabı =  
"Heyif bu sevgidən" işq üzü görüb  
(1997-ci ilde). Amma bu ikinci kitabın  
onaraq qala iyirmi il ərəfədən

zəfərənəkən səfərlərini barədə.

Əlibala Hacizadənin reyindən bir neçə  
cümə: "Şəninin şəirlerini möhəbbət neğ-  
məsi kimi oxudum, sevindim, kövrəkdirim  
və xatırələrimi, hissələrimi oyadığın  
ünvan sənə "sağ ol" deyirəm. Şair səzə  
bəyənən sözündə. Onur keşin adının qab-  
ağına yazmırlar və hər kəs de bu adı  
şərafetlər qoruyub axıracınlı saxlamalar,  
saxlaya bilir".

Anar Seyida qələbinin şəirlerinin de-  
məlik oları, műəyyən bir qismi sevgi-  
danın danışır. Men bunu çox tebib sayı-  
ran. Amma onca Anarın sevgiının məna  
və maliyyəti barədə dediyi misralara  
diqqət yetirirəm:

# ŞEİRDƏN GETMƏDİ, ŞEİRƏ QAYITDI

şairin şəirdən getməsini isteməyib. Gö-  
rün, nə yazıb:

*Fələyin başında qırmızıclar biz,  
Mərhəmət diliqli, işq arzu.  
Taleyi gec gülə aşqərlər biz,  
Dilli körklərde, ali ruzlu,  
Dənizlər, dəyərlər çağlaşın qanda,  
İlham dağla vur, daşla vur gərk,  
Hər günү şeirlər başa vur gərk.  
Kim solar, kim qalar bu gülüstürən  
Özüne rahm elə, şeirdən getmə!  
Qardaş Bilsə şeirlər getmə!*

O zaman men Sayavuş Sərxanlıdan  
sorusundum ki, o şair dostun şeire qayıtdı-  
mı, dedi qayıtdı, indi sayılıb-seçilen  
şəirlərindən biridir. Anar Seyida qə-  
ləti idindi şəira qayıtdı. Demək, iñində  
o pəzəyiəzə odu sənməyibmiş, körən-körə  
kərənəkən qızıl rəngi təqdim etmiş. Ve Anar bu il  
"De ki sevirmə sen" üçüncü şəirlərini kita-  
bını çap etdirib.

Bəlkə də Anar Seyida və onun şair  
taleyi ilə bağlı bu izahata ehtiyac yox  
idi, amma siz onu yaxşı tanışınsayın de-  
ye şerhə yol verdim.

İndi isə onu şəirleri barədə. Önce  
Əlibala Hacizadənin reyindən bir neçə  
cümə: "Şəninin şəirlerini möhəbbət neğ-  
məsi kimi oxudum, sevindim, kövrəkdirim  
və xatırələrimi, hissələrimi oyadığın  
ünvan sənə "sağ ol" deyirəm. Şair səzə  
bəyənən sözündə. Onur keşin adının qab-  
ağına yazmırlar və hər kəs de bu adı  
şərafetlər qoruyub axıracınlı saxlamalar,  
saxlaya bilir".

Anar Seyida qələbinin şəirlerinin de-  
məlik oları, műəyyən bir qismi sevgi-  
danın danışır. Men bunu çox tebib sayı-  
ran. Amma onca Anarın sevgiının məna  
və maliyyəti barədə dediyi misralara  
diqqət yetirirəm:

*Sevgidən yaranın bizim dünyamız,  
Günahdan yaranın bizim dünyamız.  
Sevmek günah deyil, günahda bəlkə,  
Sevmək adamları sımaraq üçün  
Allavin olinda silahdı bəlkə.  
Bəlkə yoxdu sevgi,*

*balka da olub,  
Men balka deyirəm, belədir elə.  
Dünyani sevənlər bu gına qoyub,  
Dünyani sevənlər yaşıdır hələ.*

Bu şeirdə Anar Seyida qələbinin tərə-  
dəd ümidi "sevgi vərmi, yoxmu" suali  
qarşısında nigarənciliyini duydum, am-  
ma şeirlərin sonunda "dünyanın sevənlər  
yaşıdır hələ" - tərəddüdlərə son qoy-  
ması onu bir "sevgi adamı" - klassik dille  
desəm-Aşq kimi seciyyələndirir. Bu

*Qayıt üreyimə, qayda bilsən,  
Üreyim sahilsiz denizdir axı  
Har dəfə Kükrayı dasda "deniz"  
Sular gözlərindən denizə axır.  
Qayıt üreyimə, qayda bilsən,  
Orda bir sevgi var, səna boylanı.  
Qayıt üreyimə, qayda yene san  
Axı üreyimə bir ocaq yanın.  
Şimşək zəhmli baxışlarındır,  
Har geclə qəlibində tufan qoparır.  
Bu sevgi təqiyin naxışlardır-  
Bilmirəm heç manı havra aparı.  
Qayıt bəhər kimi xəzan günümüdə,  
Qayıt, üreyimden çəklisən duman.  
Soyuq baxışların soyuqluqunda  
Qırqaz arzularım üşyürən.*

"Qayıt" şeiri mənə Eli Kerimin eyni  
adlı şeirləri xatırladı və cox istərəm ki,  
Anar Seyida qələbinin tərədəd ümidi "sevgi vərmi, yoxmu"  
səhərənəkən şəirini barədə. Öncə  
Əlibala Hacizadənin reyindən bir neçə  
cümə: "Şəninin şəirlerini möhəbbət neğ-  
məsi kimi oxudum, sevindim, kövrəkdirim  
və xatırələrimi, hissələrimi oyadığın  
ünvan sənə "sağ ol" deyirəm. Şair səzə  
bəyənən sözündə. Onur keşin adının qab-  
ağına yazmırlar və hər kəs de bu adı  
şərafetlər qoruyub axıracınlı saxlamalar,  
saxlaya bilir".

Aşıq hem xeyallar içinde yaşayın, həm  
de reallliqlər içinde çırpanın bir ərkə  
sahibidir. Hər bir insanın basqlarından se-  
cib ayıran ferqli xüsusiyyətləri olur, elek-  
trənək tərəfən qarşılıqlı olur. O da se-  
vgi içinde yaşamadı, o sevgisinə sənə  
verdiyi əzəblərini öyrəmədi. Dahi sevgi  
şairi Füzuli olduğunu kimi. Füzuli de-  
yirdi ki: "Ey Füzuli, çıxı can, çıxın  
teriqi-eşqind, Rəhəngəzli, öz-hələ-əşq üzre  
qılıq mədən manal!". Yeni əşq yolu  
aşınan canı çıxı, amma özü əşq yolu  
və xəmir və həmkarlarından təmənna  
eyləyir ki, onu aşıqlar yoluñunda

*Şəhər çəqi maral çıxı  
Süzdü dağı gülə-gülə.  
Bulandırı naqah yera  
Buz bulğu gülə-gülə.*

Bu cür şeirləri oxuduqca heyretlen-  
məyə, qibə etməyə bilmirsən. Adama  
elə gəlir ki, Qurban müəllim şəir yazma-  
mış, siradan bir həmsəbəti ilə könül  
duyğularını bölüşmürəd.

*Ay əli tutanlar, bilin, dünyadan,  
Nəcə şirin-şirin canlar gedibidi.  
Qılıq çəkən, at y纳dan, baş kəsən,  
Paşalar, sultanlar, xanlar gedibidi.*

Şair hec də şeir yazmaq xatırına şeir  
yazmayıb, o sözü ilə könülər arasında  
ulfet körpüsü üzərində bilindir. Onun sözə  
verdiyi dəyər, şərif haqqında poetik  
fikirləri olduqca gözəl və mükemməldir.

*Gözel, gözən gizlənən heç,  
Bili, gəzirsin göz içində.  
Dinəməsan da sən, çatan  
Sözü anla söz içində.*

Şairin hərəkət, nisqil dolu bu cür şeir-  
lerini oxuduqdan sonra, özündən asılı  
olmadı. Hayrım, qayğıda istəyirəm: şair  
şərəfinə h



